

“İqtisadi informatika” imtahan sualları(AZ)

1. **İnformatika anlayışı.**
2. **İqtisadi informatikanın obyektı, predmeti və metodu**
3. **İnformasiya sisteminin quruluşu və tərkibi.**
4. **İnformasiya sisteminin əsas komponentləri.**
5. **Funksional altsistemlər və proqram əlavələri.**
6. **İnformasiya sistemlərinin inkişaf meylləri.**
7. **Verilənlər, informasiya və bilik.**
8. **İnformasiyanın mövcudolma formaları və adekvatlığı.**
9. **İqtisadi informasiya və onun növləri.**
10. **Sistemin entropiyası anlayışı.**
11. **İnformasiyanın sintaksis ölçüsü.**
12. **İnformasiyanın pragmatik ölçüsü.**
13. **Alqoritm anlayışı.**
14. **Kompüterin iş prinsipi. Say sistemləri.**
15. **Maşın proqramının kompüterdə icrası. EHM-lərin təsnifatı.**
16. **Fon Neyman prinsipləri. Elektron-hesablayıcı maşın (EHM) və onun qurğuları.**
17. **İnformasiyanın kəmiyyət ölçüsü. Şennon düsturu.**
18. **İnformasiya – iqtisadi təhlilin predmeti kimi.**
19. **İnformasiyanın kompüter yaddaşında təsvir edilməsi.**
20. **İnformasiyanın semantik ölçüsü.**
21. **Fərdi kompüterin quruluşu. Maşındaxili sistem interfeysi.**
22. **Mikroprosessor və onun funksiyaları.**
23. **Əməli yaddaş, ƏYQ,DYQ**
24. **İnformasiyanın daxilətmə qurğuları.**
25. **Manitorlar.**
26. **İnformasiyanın çıxış qurğuları. Printerlər.**
27. **Proqram təminatının əsas anlayışları və xarakteristikaları.**
28. **Proqram vasitələrinin fəaliyyət dövrü. Proqram təminatının təsnifatı.**
29. **Tətbiqi proqram paketləri.**
30. **Windows əməliyyat sistemi, əsas elementləri.**
31. **Əməliyyat sistemlərinin funksiyaları.**
32. **MS DOS əməliyyat sistemi və onun modulları.**
33. **Mətn redaktorlarının təyinatı və təsnifatı.**
34. **World redaktorunun obyektləri və paneli**
35. **Excellin düsturlarının qurulması və funksiyalarının istifadəsi.**
36. **Kompüter şəbəkələri və onların təyinatı**
37. **Müasir hesablama şəbəkələrinə qoyulan əsas tələblər.**
38. **Sistem proqram təminatı „Müştəri – server” texnologiyası.**
39. **Açıq sistemlərin qarşılıqlı şəbəkə əlaqəsinin etalon modeli (YSO OSI).**
40. **Monokanal şəbəkə topologiyası (İthernet topologiyası).**
41. **Ulduzvari şəbəkə topologiyası (Arcnet topologiyası).**
42. **İnternetin quruluşu.**
43. **İnternetdə Ünvanlar sistemi.**
44. **İnternetə qoşulma üsulları.**
45. **. İnternetin xidmətləri.**
46. **Ümumdünya hörümçək toru (www) İnteraktiv öyrənmə.**
47. **HTML elementləri. Teqlər,atributlar. HTML –in əsas teqləri.**

- 48. Verilənlər bazası. Verilənlər bazasının təsnifatı. Verilənlər bazasının elementləri. Verilənlər modelinin növləri.**
- 49. Relyasion verilənlər modeli .**
- 50. Verilənlər bazası ilə idarəetmə sistemləri, təyinatı və əsas anlayışlar. VBİS –nin ailələri və istifadə texnologiyaları.**